



Cabir  
Alpoğlu  
Albantürk  
*şair, publisist, AYB üzvü*

**Tarix əlməri doktoru Solmaz Tohidi-Rüstəmovanın arxiv materiallarına əsasən yazdığını gərə, "1918-ci illin evvəlində Quba qəzasında qışlaqlar da daxili olmaqla, 540 kənd var idi və bu kəndlərin 171.248 nəfər əhallisi 55 cəmliyətde birləşirdi. 1918-ci illin aprel ayının sonundan may ayının ortalarına - cəmi 2 həftə ərzində Amazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətli kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 162 kənd bütövlükdə ya qismən yandırılmış, dağıdırılıb talan edilmişdi. Bu zaman birləşmiş kəndlər ikinci dəfə - yol boyu Bakı tərəfdən gələrək Xəcmaza, Qubaya və Qusara hücum edərkən, sonra geriye qayıdarkən - talana məruz qalmışdılar.**

Evler, tikililer, ictimai binalar talan edilməklə, daşınan emlak və mal-qara qarət olunmaqla, hələ tekce məlum olan faktlar əsasında Amazaspın quldur dəstəleri tərəfindən Quba qəzasının kənd əhalisine on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətə yetirilmiş və yaralanmışdı. Burada bir faktı nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən qubalılar, digər kəndlərin sakinləri, elecə də qəza komissarı Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqda xəberdar edildiyindən həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara, meşələrə çəkilmişdilər. Erməni quldur dəstəlerinin hücumlarının miqyası qarşısında insan tələfatının sayının nisbətən az olması da bununla bağlı idi. Eyni zamanda qeyd olunmalıdır ki, bu zaman qəzanın müsəlman əhalisindən ibarət ayrı-ayrı silahlı dəstələr də erməni quldur birləşmələrinə qarşı teşkil edilmiş müqavimət göstərirdilər.

Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri - Ə.H.Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlar bəylərindən - Mürsəl bəy və İbrahim bəy, Möhübeli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari dəstələr yaradaraq erməniləri qəzanın digər iri yaşayış nahiyyələrinə buraxmamaq üçün Quba şəhərinin girişlərini məhasirəyə almışdılar. Amazaspın özünü də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddetli döyüşlər getmişdi

buraxmamaq üçün Quba şəhərinin girişlərini məhasirəyə almışdılar. Amazaspın özünü də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddetli döyüşlər getmişdi.

Sayca bir neçə dəfə üstün olan ermənilər sonda qubalıların müqavimətini yararaq bu iki kəndi talan edir və alovə bürüyülər. Digah və Xucbala kəndləri

*Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri - Ə.H.Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlar bəylərindən - Mürsəl bəy və İbrahim bəy, Möhübeli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari dəstələr yaradaraq erməniləri qəzanın digər iri yaşayış nahiyyələrinə buraxmamaq üçün Quba şəhərinin girişlərini məhasirəyə almışdılar. Amazaspın özünü də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddetli döyüşlər getmişdi*

## Quba bölgəsinin ağrılı-acılı tarixindən və ya 145 yaşlı Əli bəy



**1914-cü ildən Qubada polis rəisi olan kapitan Əli bəy 1917-ci il Fevral inqilabından sonra Xüsusi Zaqqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin olunur. Belə ki, Əli bəy Zizikskidən önce Quba qəzasının komissarı Georgi Leontyev tərəfindən burda yaşayan erməni və ruslar müdafiə olunur, yerli əhalinin hüquqları isə tapdalanır. Nəhayət, əhali ona qarşı üsyən edib Leontyevi Qubadan qovur və o, Qubadan Xəcmaza kimi əliqandallı, ayaqyalın getməyə məcbur edilir.**

arasındaki dərədə mühasiyre dəşen Digah və Quşar lezgilerindən ibarət olan dəstə isə burada qanlarına qəltən edilir.

Bu döyüşlərdən sonra həmin yer "Qanlı dərə" adını alır. Amazasp tərəfindən darmadağın edilmiş və yandırılmış müsəlman kəndlərinin sakinlərinin vəziyyəti o dərəcədə ağır və çıxılmaz idi ki, 15-45 gün dağlarda və meşələ-

də sərgərdan dolaşdıqdan sonra eyin-başları yırtıq, ac, xəstə halda öz köhnə yurdlarına qayıdan insanlar arasında da ölüm halları minlərlə ölçüldürdü..."

Azərbaycan milli istiqalə hərəkatının feal iştirakçılarından və 1918-ci ilde Qubada törədilmiş erməni-bolşevik vəhşiliklərinə qarşı müqavimətin esas təşkilatçılarından biri olan Əli bəy Harun bəy

oğlu Zizikski 1876-cı ilde Qubanın Zizik kəndində doğulub. Atası Harun bəy Quba qəzasının tanınmış bəylərindən, torpaq və mülk sahiblərindən biri idi. Harun bəy 3 dəfə evlənmişdi, 2 həyat yoldasından ailədə 2 oğlu 6 qızı olub. O, övladlarının təhsilinə xüsusi önem verirdi, oğlu Əli bəyi Sankt-Peterburqa Ali hərbi təhsil almağa yollamışdı. De-

yilene görə, Əli bəy Zizikski ərəb, fars, rus və fransız dillərini mükəmməl bilib. Onun bacısı Umra xanım da Peterburqda təhsil alıb və Azərbaycanın ilk ginekoloq həkimlərindən olub.

1914-cü ildən Qubada polis rəisi olan kapitan Əli bəy 1917-ci il Fevral inqilabından sonra Xüsusi Zaqqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin olunur. Belə ki, Əli bəy Zizikskidən önce Quba qəzasının komissarı Georgi Leontyev tərəfindən burda yaşayan erməni və ruslar müdafiə olunur, yerli əhalinin hüquqları isə tapdalanır. Nəhayət, əhali ona qarşı üsyən edib Leontyevi Qubadan qovur və o, Qubadan Xəcmaza kimi əliqandallı, ayaqyalın getməyə məcbur edilir.

*Özü də Qubanın Zizik kəndindən olan keşfiyyatçı-zabit, tədqiqatçı-yazar Kərim Dönyamalı yazıր ki, həmin dövrde Əli bəy Zizikski Miroəfer Bağırovu özüne müavin təyin edir. Əli bəy Zizikskinin bu təyinatına qədər Miroəfer Bağırov Qubada Yəhudilə Qəsəbə (2-ci) pisləvliğinin sedri idi. Əli bəy komissar işlədiyi dövrə Quba qəzasında sabitliyin yaranmasında və əzbaşınlığın qarşısının alınmasında səylə çalışır. Yerli əhəllini kasibliqdan qurtarmaq üçün onlara toxum, torpaq sahəsi paylaşıır. Hacı Zeynalabdin Tağıyevin Yalamadan Gilezliyə qədər uzanan baliq və təgələrində yüzden artıq fehləni işlə təmin edir. Qubadakı xalçaçılıq müəssisələrində qadınların işlə təmin olunmasına köməklik göstərir. Əli bəy əz fealiyyəti ilə ermənilərin mənfur niyyətlərinə həmişə mane olurdu. Bu na görə də ermənilər ona dəfələrlə sul-qəsd etməyə çalışır. Stepan Şəumyan bunun üçün yerli erməni icmasına xüsusi göstəriş vermişdi.*

(davamı galən sayımızda)